



Nuraddin ADİLOĞLU

Dünən axşamdan başlayan xəzri səhər ertədən da-ha da gücləndi. Bir qoşun külək şəherin canına düşüb, viyaltıyla hər tərəfi ələk-vələk eləyirdi. Güclü yellər havalaniib göydə bulud topalarını qovur, yerdə ağacların budaqlarını hiddətlə döyücləyirdi. Böyük cillənin ömrünə az qalsa da qış girəndən bəri Bakıya bircə dəfə də olsun qar yağmamışdı.

Dayanacaqda marşrut avtobusunu gözləyən adamların arasında sadə geyimli qarabuğdayı bir qadın həyəcanla dənizə baxıb dodağının altın-da nəsə piçildiyirdi. Bilmək olmurdu ki, dua edir, yoxsa dənizdə dalğaları şahə qaldıran küləyin qarasında deyinir...

Hər səhər işe gedəndə adetən, dayanacaqda eyni adamlarla rastlaşırıam. Görkəmindən qəriblik, gözlərindən qəm-qüssə yağan bu qadını isə "bizm dayanacaqda" ilk dəfə görürdüm.

Ənliksiz-kirşansız solğun çöhrəsi, başına bağladığı göygüllü yaylıq və ayağındakı alçaqdan ayaqqabı onu yaşıdan xeyli qoca göstərirdi. Hərdən o, dənizdən gözlərinin çəkib yan-yörəsinə baxır, elə bil kimisə axtarırdı.

Avtobus dayanacağa yaxınlaşanda birdən qərib qadın bəhalı xəz palto geyinmiş orta boylu gənc bir xanıma yaxınlaşdı:

- Başına dönüm ay qızım, - deyə o, yaşına uyuşmayan gümrah səslə hündürdən diləndi, - Allaha da xoş gedər, məni də öz biletinle avtobusa mindirsən...

Bilet deyəndə yəqin o, nəqliyyatda gediş-gəliş kartını nəzərdə tuturdu. Qərib qadın ov-cundakı xırda pulu gənc xanıma uzatdı:

- Başına dönüm, götürü-nən...

- Yox, yox, ay ana, vallah götürmərəm, - deyə gənc xanım nəzakətlə onun əlini geri qaytardı.

Bu məqamda avtobusun ön kapısı açıldı, gənc xanım dö-nüb qərib qadına:

- Buyurun, anacan, - dedi və onu özündən qabağa buraxdı.

Anası yanında olan qadın da görünür həm gediş haqqını ödədiyinə, həm də ona ana dediyinə görə gənc xanıma ürəkdən dua edə-edə avtobusa mindi:

- Allah köməyin olsun, qızım, səni görüm, dünyada heç neyim - necəliyim deməyə-sən! Ağbaxt olasan, getdiyin qapılar üzünə xeyrliyə açıllı-

QƏRİB QADIN

(hekayə)

Gənc xanım məmənunluqla gülümşədi və avtobusa minən kimi cəld addımlarla salonda arxaya doğru irəliləyərək göz-dən itdi. Avtobus yola düşəndə qərib qadın sürücüyə ya-xınlaşış soruşurdu:

- Qadan alım, ay oğul, məni avtovağzala gedən avtobusayağında düşürərsən?

Sürçüdən səs çıxmadi. Buzaman salona dayanacaqları elan edən qadın diktoranı səsi yayıldı: "Diqqət, avtobus hərəkətdə olarkən sürücünün diq-qətinə yayaındırmaq, ona müxtəlif sullar vermək ol-maz..."

Qərib qadın əvvəlcə sağ-sola boylandı, səsin hardan gəldiyini ayrid edə bilməsə də elanı eşidən kimi susdu. Lakin onun qəmli baxışları sanki dil açıb daxilində keçirdiyi narahatlılığından danişirdi.

Sürçü qadının sualını cavabsız qoysa da, güzgüdə salona göz gəzdirib mikrafonla bildirdi ki, cavanlardan biri durub yerini ona versin!

Sağ olsun, qadına öz yerini verən cavan oğlan həm də gözlənilməz təklifi ilə onu ru-huna hakim kəsilmiş narahatlılıqdan qurtardı:

- Ay nəne gel otur, heç dəri-xma, mən səni aparıb avtovağzalda istədiyin avtobusa mindirəm.

Qadın nəvazişlə dilli - dila-vər oğlanı süzdü.

- Allah köməyin olsun, ay bala, mənə görə işindən-gü-cündən qalarsan axı...

- İş-güt nə gəzir ay nənə-deyə cavan oğlan ciyinlərini çəkdi, - elə-bələ şəhərə gəzməyə çıxmışam. Gördüm ki, hava soyuqdur mindim bura...

Qərib qadının solğun üzünü birdən-bira işiq geldi.

- Boyuva qurban olum, ay bala, Allah səni dar-damanda qoymasın!

Soyuqdan daldalanmaq üçün avtobusu özünə sığınacaq seçmiş cavan oğlanı qadın sanki isti sözləri, mehrivan baxışları ilə isidirdi... Çox çəkmədi oğlan istilənib dəri gödəkçəsinin zəncirbəndini açdı.

Qadınla üzbüüz oturmuş yaşılı bir kişi həm cavan oğlana, həm də qərib qadına baxıb dedi:

- Hə, bu həftə hava çox küləkli olacaq, dənizdə firtına qopacaq...

Qadın avtobusun pəncərəsindən yenə dəniz tərəfə boylandı. Elə bil küləkli havalarda dənizin necə heybəti, necə müdhiş olduğunu ilk dəfə eşi-dirdi.

- Hələ bu harasıdır, qarşidan kiçik cillə gəlir, - deyə kişi sözüne davam etdi, - adı kiçik olsa da hikkəsi böyük, zəhmə ağır olar kiçik cillənin...

Qadın da başını tərpədərək kövrək səslə onun sözünü təsdiq etdi:

-Düz deyiblər, kiçik cillə haynan gələr, vaynan gedər...

Kişi də pəncərədən Xəzərə boylandı, dənizin hər üzüne bələd olan təcrübəli adamlar kimi:

- Külək bu dənizdə çoxlu canlar alıb... - dedi və üç-dörd il əvvəl Xəzərdə onlarla neftçinin həyatına son qoynan firtına-dan bəhs etdi.

Qadın kişinin bu sözünə bənd imiş kimi doluxsundu, yaylığının ucuyla göz yaşını sildi. Sonra toxṭayıb yanaşı oturduğu qadının rus olduğunu fərqiñə varmadan nəzərlərini ona dikib:

-Belə küləkli havada mənim oğlum da dənizə işləmə-yə gedib, -dedi, - elə bil quru-da başına iş qəhət idi...

Nə düşündüsə, ah çəkib ya-vaşdan dedi:

-Allah hamının balasını qə-zadan saxlasın, mənim balam da onları içində...

Rus qadın başını azca ya-na əyib tərpətdi. "Yəni səni başa düşürəm"

Qərib qadın özünə yaxşı həmsöhbət tapmış adamlar ki-mi sözünə davam etdi:

-Heç birçə həftə deyil, ra-yondan gəldiyim. Oğlum avtovağzalda qabağıma çıxbı, məni bəhbəhlə təzə evinə getirdi. Sağlığına qismət, ger-geniş ev-eşiyi var. Mən də əlimə ke-çən ayın-oyundan pay-puş getirmişdim nəvələrimə. Bu gün səhər tezden oğlum dənizə getdi.

Cavan oğlan, yaşılı kişi, rus qadın ve mən ona diqqətlə qu-laq asıldıq.

Rus qadın yarım əsirdən çox Bakıda yaşasa da elə rus-ca soruşdu:

-On neftyanik çto li?

Qərib qadın yalnız indi onun rus olduğunu bildi və hey-rətə bizm üzümüzə baxdı.

Çavan oğlan da tələsik xa-bər aldı:

-Nənəcan sizin oğlunuz nef-tçidir?

Qərib qadın:

-Hə, bala, oğlum dənizdən növüt çıxarıır. On beş dənizdə olur, on beş gün evdə. Bu gün işə gedəndə arxasında su atdım. "İşin avand olsun, oğlum!" - dedim.

Anı susdu, birdən düşündüsə onun yanağından üzü aşa-ğı iki damla göz yaşı yuvarlandı. Mənə elə gəldi indicə o, ağlayıb hönkürəcək. Amma qadın özünü ələ alıb təmkinlə sözünə davam etdi:

-Oğlum gedəndən sonra gəlin mənə tərs üzünü göstərdi, özüm üçün dəyişək getirdiyim pal-paltarımı üstümə atıb, "yır-yığışını ələ, get evinə" dedi. Bax, beləcə dopdoğmaca oğ-lumun evində beşə gün qal-maçı gəlin mənə çox gördü...

Bayaq dayanacaqda onu ilk dəfə görəndə dənizə baxıb həyəcan keçirdiyinin səbəbi indicə mənə aydın oldu. Kü-lekli havada dənizdə çalışan oğlunun taleyində nigaran ananın dərdinin üstünə dərd calanmışdı. Şəhərə nabələd olması belə onun nainsaf gəlnini rəhmə getirməmişdi. So-ruşdum:

-Bəs gəlin sizi evdən qo-vanda nəvələriniz ona nə de-dilər?

-Nəvələrimin biri tələbədir, o biri məktəbli. Səhər tezden dərsə gedirlər.

- Darixma, ay ana, vaxt gə-lər onu da öz oğlunun evdən gəlini qovar... - bunu deyən ki-şi nəzərlərini müdrükçənə qadına zilləyib fikrini belə ta-mamladı, - Allah mütləq beləsinin qabağına özü kimisini çı-xaracaq! İndi ailə qurandan sonra çox oğulların evi ata-anaları üçün qadağan olunmuş zonaya dönür...

Qərib qadın başını buladı, sonra dərindən köks ötürüb oğlunu qınayırmış kimi dedi:

-Əslini-kökünü bilmədiyin yerdən qız alan adam, ana üzünə də həsrət qalar, ata ocağına da...

Cavan oğlan dedi:

- Bəs ay nəne oğlunun mobil telefonu yoxmu zəng edəsən?

-Mən belə şeyləri bilmirəm ay bala, ömrüm boyu görüb-götürdüüm ev telefonu olub. Ona da oğlum özü arada-sıra-da zəng edir.

... Araya ani sakitlik çökdü. Sanki hamı o qərib, incik qadına təselli vermək üçün ürəyinin dərinliyində söz axtarırırdı. Mənsə tələbə vaxtlarında ey-nən bu yaşda bir dilənci qadına rast gəldiyim soyuq qış gű-nünü xatırladı. Rayondan qış imtahan sessiyasına gəlmİŞdim. Nənəm iki-üç ayın "qocalıq pulunu" qurşağından çıxarıb mənə vermişdi ki, on günlük sessiya müddətində özümə kiraye ev tutum.

Kənarda kiraye ev axtarma-ğa tənbəllik edirdim. Rast gəldiyim o qadın isə universitetin yaxınlığında, Kommunist kü-cəsinin tərində dayanmışdı. Gəlib-gedənlərə bir kəlmə söz demədən perişan halda, uta-na-utana əl açmışdı. Nədənsə, ağlıma gəldi ki, onun evi bura yaxın yerdə, bəlkə də içərişə-hərdədir.

Qərara gəldim ki, ev kirəsi üçün gətirdiyim pulları bu qadına verim. Həm onun soyuq havada diləncilik etməkdən canı qurtarar, həm də mən ali məktəbin yaxınlığında özümə kiraye ev taparam.

O, məni dinləyib, sakitcə "yox" dedi, "məni oğlumla-gəlinim evimdən çıxarıblar. Şika-

yetime məhel qoyn olmadı. İndi balaca bir zırzəmidə qalıram. Gündüzlər burda dayanıb gündəlik yeməyimin pulunu birtəhər qazanıram..."

Mən onun nəmli gözlərinin içində baxdım. Çox məyus oldum. Əlcəksiz əlləri titreyirdi, qar kimi bəmbəyaz birçəkləri şalının altından çıxmışdı. Əgər nənəm kimi vaxtı-vaxtında həna qoysayıd, saçları tünd qırmızı rəng alardı.

O gün Bağdagül nənəmin ev kirəsi üçün verdiyi pulları dilənçi qadının ovcuna qoyub tez uzaqlaşdım. Həmin qış günləri Alatavada "gecəqondu" deyilən həyət evində ya-şayan qohumumgilə qaldım. Universitetə gəlib-gedəndə o qadını həmişə dayandığı tini-nəde görmürdüm. Düzü, ürəyim-də buna sevinirdim də...

Aradan gör nə qədər illər ötüb keçib. Bağdagül nənəm də, o qadın da çoxdan dünya-larını dəyişiblər.

... İndi isə avtobusda bu ağı-birçək qərib qadının hekayəti-ni eşidib dərin düşüncələrə qərq olmuşdum. İlahi, bu qadın necə də mənim Bağdagul nənəmə və o vaxt Kommunist kükçəsində dilənən o qariya oxşayırdı...

O qədər fikrə dalmışdım ki, avtobus çoxdan iş yerimə ya-xın dayanacaqdan ötüb keçmişdi. Növbəti dayanacaqda düşüb geri piyada geri qayıtmalı oldum. Dənizdən soyuq küləkler əsirdi. Nədənsə bu soyuq havada qızınmaq üçün avtobusu sığınacaq seçən o cavan oğlunu xatırladım. Əmin idim ki, söz verdiyi kimi o, qərib qadını aparıb avtovağzal-dan yola salacaqdı.

... İşə çatanda radioda xəber verdilər ki, sabah havanın kəs-kin dəyişməsi ilə bağlı dəniz-dəki neftçilər təcili sahilə çıxa-rılacaq.

Yenə o qərib ananı, qərib qadını düşündüm. Yəqin neftçi oğlu evə dönüb anasını gör-meyəndə çox pərt olacaqdı. Görəsən anasını soruşturma, həyat yoldaşı ona nə cavab verəcədi? Gözlərimin öndən qaynanaşını evdən qovan o insafsız gəlin canlandı. Çox güman ki, ərinin sualına heç ne olmamış kimi o: "Anan çox darixirdi, rayona getdi" - deye biganə cavab verəcədi.

Bəs görəsən ananın neftçi oğlu arvadının bu yalanına inanacaqmı?

Xəyalımda canlandırdığım oğul da dərhal anasına zəng edirdi.

Ana da oğlunun, nəvələrin-xətirinə ürəyinə daş basıb tittək səslə:

-Hə, bala gəlin düz deyir, rayondakı ev-eşiyimiz üçün darixirdim, -deyəcəkdi...

Sonra da dəstəyi qoyn hönkürtüylə ağlayacaqdı...